

## **Cıdır yarışları zamanı mehtərlər, start köməkçiləri, jokeylər və məşqçilər üçün təhlükəsizlik qaydaları haqqında**

### **TƏLİMAT**

Aşağıdakı təhlükəsizlik qaydalarına riayət olunmalıdır:

- At ilə hər zaman sakit və mülayim davranmaq;
- Atı yəhərləmədən öncə başına yüyən salmaq;
- At tövlədən çıxarılan andan tövləyə salınanadək cilovu əldən buraxmamaq;
- Atı cilovla apararkən yalnız atın sol tərəfində hərəkət etmək;
- Atı cilovla apararkən öndə hərəkət edən atla ara məsafəsini (ən azı 2 (iki) at boyu) saxlamaq;
- Atın belinə qalxmazdan əvvəl yəhərin qarınaltı kəməri yoxlamaq;
- At çaparkən üzəngiyə sərbəst daxil olan ayaqqabılardan və baş ölçüsünə uyğun kaskadan istifadə etmək;

#### **Məşqçi:**

- Yarışlarda iştirak edəcək jokeylərini tibbi, atlarını isə baytar müayinəsindən keçirməlidir;
- Yarışlarda iştirak edəcək jokeylərinin və mehtərlərinin təhlükəsizlik qaydaları ilə tanış olmasını təmin etməlidir;
- Yarış başlamazdan 1 (bir) saat öncə yarışlarda iştirak edəcək jokeyləri ilə birgə qaçış zolağının vəziyyəti ilə tanış olmalıdır.

#### **Jokey:**

- Yarış başlamazdan 1 (bir) saat öncə qaçış zolağının vəziyyəti ilə tanış olmalıdır;
- Yarışa başlamazdan əvvəl yəhər, yəhəraltı kəmə, yüyən, üzəngi kəməri, kaska və digər yarış ləvazimatlarının istifadəyə yararlı olduğuna əmin olmalıdır;

---

**Təlimatlarla tanış oldum. Təhlükəsizlik qaydalarına riayət etməzsəm bütün hallarda cavabdehliyi öz üzərimə götürürəm. İmzamlı təsdiq edirəm.**

**Adı, soyadı və atasının adı:**

**Vəzifəsi:**

**Tarix:**

**İmza:**

- Qaçış zamanı qoruyucu eynək və kaskadan istifadə etməlidir;
- Kaskanı yalnız atdan düşdükdən sonra çıxara bilər;
- Atını start boksa salarkən yalnız öz yolu ilə hərəkət etməlidir;
- Yarış zamanı atla sakit davranmalıdır;
- Yarış zamanı digər iştirakçıların qarşısına çıxmamalı, önündə və ya yanında hərəkət edən digər atları və ya jokeyləri itələməməli, digər iştirakçılara mane olmamalı, yarış zamanı digər iştirakçılarla mübahisə aparmamalı, münaqişə etməməli, finiş xəttini keçdikdən sonra dərhal atını saxlamamalıdır;
- Yarış zamanı ötmə hərəkəti yerinə yetirərkən ən azı 2 (iki) at boyu irəli çaxmadan digər atın (ötdüyü atın) qarşısına keçməməlidir;
- Ata qamçı vurarkən arxadan gələn və ya yanında olan digər atlara və ya jokeylərə dəyməməsi üçün diqqətli olmalıdır;
- Yarış zamanı finiş düzliyinə çıxdıqdan sonra qaçış zolağını dəyişməməlidir.

#### **Start köməkçisi:**

- Yarış zolağına çıxmazdan əvvəl kaska və qoruyucu jilet geyinməlidir;
- Atları start boksa salarkən ilk öncə çətinliklə daxil olan atların start boksa salınması üçün kömək etməlidir;
- Atları start boksa salarkən atın arxasına keçməməklə yalnız atın yüyənindən tutaraq köməklik etməlidir.

**Qeyd: Azərbaycan Respublikasının Atçılıq Federasiyası (ARAF) tərəfindən təşkil olunan Cıdır Yarışlarında iştirak edən mehtərlər, start köməkçiləri, jokeylər və məşqçilər bu təlimatda göstərilənlərə əməl etməlidir. Baş verə biləcək hər hansı bədbəxt hadisədə ARAF məsuliyyət daşımır.**

---

**Təlimatlarla tanış oldum. Təhlükəsizlik qaydalarına riayət etməzsəm bütün hallarda cavabdehliyi öz üzərimə götürürəm. İmzamlı təsdiq edirəm.**

**Adı, soyadı və atasının adı:**

**Vəzifəsi:**

**Tarix:**

**İmza:**